



**DÖVLƏT
VERGİ
XİDMƏTİ**

- ❖ Mühasibat uçotu sənədlərinin tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla saxlanması tələbinin pozulması anından ən azı 5 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

Eyni zamanda, qeyd olunmuş sənədlərin müəyyən edilmiş 5 ildən az olmayan müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Nə dəyişdi?

- 01.01.2023-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, qeyd olunmuş pozuntuya görə maliyyə sanksiyası mövcud deyildi.

Əlavə olaraq məlumatınız olsun ki,

- Pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan internet vasitəsilə sifariş edilərək satılan malların satışına görə maliyyə sanksiyası tətbiq edilməyəcəkdir.

**Maliyyə sanksiyaları ilə bağlı ətraflı məlumatla
“Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət
tədbirləri barədə Yaddaş” adlı
bukletdən tanış ola bilərsiniz.**

BAKİ — 2023

Maliyyə sanksiyalarında dəyişikliklər edilmişdir

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

- ❖ Yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Nə dəyişdi?

- Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



- ❖ Transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Nə dəyişdi?

- 01.01.2023-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, qeyd olunan vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyasının məbləği 500 manat təşkil edirdi.

Belə ki, transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim etmədiyi halda, tətbiq edilən maliyyə sanksiyasının məbləği artırılmışdır.



- ❖ Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Nə dəyişdi?

- 01.01.2023-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən (məsələn: banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi) bu müddət ötürülürdü və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.

Bu baxımdan, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə Vergi Məcəlləsində dəyişiklik edilməklə aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılmışdır ki, bu zaman vergi ödəyicisi ƏDV məbləğinin əsas məbləğin ödənildiyi gün ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmasın.

